

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTÜTU

---

**FİRİDUN BƏY KÖÇƏRLİ:  
şifahi və yazılı ədəbiyyat**

**BAKİ – 2013**

Fidan QASIMOVA  
filologiya üzrə fəlsəfə doktoru

## FİRİDUN BƏY KÖÇƏRLİNİN FOLKLORŞÜNASLIQ GÖRÜŞLƏRİ

Azərbaycan yazılı ədəbiyyatının tədqiqində və sistemləşdirilməsində, şifahi ədəbiyyatın isə toplanmasında və nəşrində müstəsna xidmətləri olan Firidun bəy Köçərli irsi hər zaman tədqiqatçıların böyük marağına səbəb olmuşdur. Onun bir ədəbiyyatşunas alim, yazıçı-publisist, tənqidçi və tərcüməçi kimi zəngin fəaliyyəti müxtəlif istiqamətlərdən araşdırılmış, bir sıra tədqiqatlar ərsəyə gəlmişdir.

Firidun bəy Köçərlinin yaradıcılıq diapazonu çox geniş olmuşdur. Onun həyat yoluna nəzər saldıqda, yaşadığı bir ömrü ancaq yaradıcılıqla, tədrislə, elmlə, maariflə keçirdiyinin şahidi olurraq. Uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuş, "Vətən dili" dərsliyinin I hissəsinin (VII nəşr) yenidən işlənilməsində böyük xidmətlər göstərmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dili" dərsliyinə daxil edilmişdir. 23 yaşında olarkən gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil etmişdir (6). Bunlarla yanaşı F.Köçərlinin şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, sistemləşdirilməsi və nəşrində əvəzsiz xidmətləri olmuşdur. Məhz bu baxımdan onun folklorşunaslıq fəaliyyəti araşdırılması vacib olan məsələlərdən biridir.

Bildiyimiz kimi xalqımıza məxsus şifahi xalq ədəbiyyatı nümunələri qədim tarixə, kökə malikdir. Müxtəlif tarixi şəraitlərdə formalaşmış, zaman keçdikcə bəzi dəyişiklikliyə uğrayaraq nəsildən-nəslə ötürülən folklor nümunələri özündə xalqın mənəviyyatını, dünyagörüşünü, tarixini, arzu və istəklərini, mədəniyyətini birləşdirir. Folklorun əhəmiyyətini, xalqın həyatındakı

yerini dərindən dərk edən ədəbiyyatşunas alim məhz buna görə də zamanının mühüm hissəsini bu folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, nəşri işinə ayırmışdır. Bu əvəzsiz fəaliyyəti nəticəsində 1912-ci ildə "Balalara hədiyyə" kitabını nəşr etdirmişdir. "Balalara hədiyyə" adı altında verilməsinə baxma-yaraq, müəllif bilirdi ki, bu kitabın nəşri balalarla yanaşı böyük-lərin də diqqətini cəlb edəcək, folklorumuzun öyrənilib gələcək nəsillərə ötürülməsində mühüm mənbə olacaqdır. Bu, həqiqətən də, belə oldu, kitab kiçikdən tutmuş böyüyə kimi hamının nəzər-diqqətini cəlb etməyi bacardı. Köçərlinin amalı balaların gələcəyində, dünyagörüşünün formallaşmasında əvəzsiz rol oynayan şifahi xalq ədəbiyyatının nağıl, atalar sözü, məsəllər, sayaçı sözlər, yaniltmacların yaddan çıxmasının qarşısını almaq, onu gələcək nəsillərə ötürürməkdir. Bununla da xalqının tarixini, dünənini, bu gününü yaşatmaq istəyini həyata keçirməkdir.

Köçərli haqlı olaraq qeyd edir ki, öz millətini, xalqını, dilini sevən hər bir insan folklorunu qorunmalı, onun itib-batmasına razi olmamalıdır. Gələcək nəsillərə bir miras kimi ötürürlən şifahi xalq yaradıcılığı nümunələri balaların düzgün təriyəsində, təlimində böyük rol oynayacaqdır. Folklor nümunələrinin unudulması təhlükəsindən ehtiyat edən böyük maarifpərvər bunu aradan qaldırmaq üçün folklorumuzu toplamağa başlamışdır. "Balalara hədiyyə" kitabının əvvəlində müəllif bu nəşrdəki məqsədini belə açıqlamışdır: "Keçmişdə şan və qüvvət sahibi olan türk (azərbaycanlı) milləti öz məişətinə, ayin və adətinə dair yaratdığı qisım-qisım nağıl və hekayələr gözəl mənzumə və əbyatlar, hikmətamız məsəllər, atalar sözləri, nazik mənalı müəmmə və tapmacalar, balalar qəlbi açan düzgülər və yaniltmaclar, heyvanat qisminə məxsus sayaçı sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır. O millət ki, öz tarixini, dolanacağını, Vətənini və dilini sevir – bu qism əsərləri kəmali

şövq və diqqətlə cəm edib ziqiyət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsi onları öyrətməklə başlayır” (4, 3).

Vətən, xalq və dil bir çox maarifpərvər ziyalılar kimi F.Köçərlini də daima narahat edən məsələlərdən olmuşdur. O, dil deyəndə hər cür bayağı, dəbdəbəli, yad ünsürlərlə dolu olan dili yox, analarımızın bizə laylay dediyi, folklorumuzdakı şirinliyi, sadəliyi qoruyub saxlayan dili təbliğ etmiş, öz şair və yazıçı dostlarına, ziyalılara dilimizi korlamaqdan qaçmağı, onu həmişə təmiz saxlamağı məsləhət görmüşdür: “Millətinin sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yaçıclarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəq-qə edirik ki, dillərini asanlaşdırınsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazar ilə oxuyanın arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər” (5, 295).

Folklorun xalqın həyat tərzini, dünyaya fəlsəfi-estetik baxışlarını, adət-ənənələrini, dilini və ruhunu özündə aydın şəkildə əks etdirdiyi artıq məlumdur. Bunu nəzərə alan müəllif kitabdakı folklor materiallarının, ayrı-ayrı şairlərin əsərlərindən verdiyi nümunələrin və tərcümələrin məhz balaların gözəl ruhda böyüməsinə, düzgün tərbiyəsinə mühüm təsir edəcəyinə əminliyini bildirir: “Məcmuəyə daxil olanancaq “Tülkü və üzüm” təmsili ruscadan tərcümə olunubdur. Mütərcim Eynəlibəy Sultanov öz dilimizin şivəsini itirməyibdir. Möhtərəm şairimiz Abbasaga Nazırın və mərhum Mustafa ağa Arifin və Mehdiqulu xan Vəfanın bir neçə əsərləri dəxi məcmuədə dərc olunubdur ki, onların məna cəhətcə balaların ruhuna gözəl təsiri ola bilər. Qasım bəy Zakirin təmsilat mənzuməsi millətimizin məişətindən götürülmüş və onun dili ilə söylənmiş əsərlərdir...” (4, 3).

Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan F.Köçərli balacaların diqqətini, maraq dairəsini folklor'a yönəltməyin əhəmiyyətini öz sözləri ilə bir daha vurgulayırdı. O, folkloru cəmiyyətdə insanların tərbiyəsi, savadlanması üçün mühüm vasitələrdən hesab edirdi. Buna görə də kitaba mövzusuna görə daha tərbiyəvi, təsirli folklor nümunələrini daxil edən müəllif yazırıdı: “Zənnimizcə, bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbə açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındadır. Böyük adamların ürəklərinin açılmasına səbəb bu olacaqdır ki, onlar mütaliə əsanasında öz uşaqlıq vaxtlarını ixtiyarsız xatırlarına götürəcəklər. Bu isə, yəni qəlbə şad etmək, özlüyündə bir xidmətdir” (4, 3).

Görkəmli tədqiqatçı folklorun müxtəlif janrlarında - atalar sözü, məsəllər, tapmacalar, nağıllar, sayaçı sözlər, düzgülər, laylalar, xalqın məişəti ilə bağlı sözlər, mərasim nəğmələri, yaniltmaclar, müxtəlif uşaq oyunlarının az bir qismini də olsa “balalara hədiyyə” etməyi özünə dövlət qarşısında bir vətəndaş borcu saymışdır. Həqiqətən də, bu “hədiyyə” indi də balalar, böyüklər tərəfindən sevilə-sevilə oxunur.

F.Köçərlinin araşdırması əsasında tərtib edilmiş “Azərbaycan ədəbiyyatı” kitabının girişində Ruqiyə Qənbərqizi onun ən普遍ən ədəbiyyat sahəsindəki tədqiqatlarına toxunaraq öz fikirlərini söyləmişdir. O, Köçərlinin folklor sahəsindəki əməyini la-yiqincə qiymətləndirmiş və qeyd etmişdir ki, F.Köçərli ədəbiyyatı hər bir xalqın şən və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən biri hesab edib iki hissəyə ayırmışdır: şifahi və yazılı ədəbiyyat. O, folklor nümunələrinə “xalqın qiymətli mənəvi bədii sərvəti kimi baxırdı”. Çünkü ağızdan-ağıza söylənilən bu ədəbiyyat “hər bir millətin hal və şəninə və övzai-məişətinə müxtəss olub, onun dünya üzrə və növ yaşamasına şəhadət verir” (2, 27).

Ümumilikdə F.Köçərli folklorşunas kimi bir növ Azərbaycan mədəniyyətinin inkişafında da misilsiz xidmətlər göstərmüşdir. O bilirdi ki, ədəbiyyatın inkişafı şifahi xalq ədəbiyyatından başlayır. Buna görə də folklorun toplanması, nəşri işindən yan keçməmiş, bu sahədə xüsusi fəaliyyət göstərmüşdir. F.Köçərlinin topladığı folklor nümunələri o zamanlar müxtəlif mətbuat səhi-fələrində çap olunurdu. Onun çap etdirdiyi xalq yaradıcılığı nü-munələri sırasında «Balalara hədiyyə»dən əlavə «Sayaçı sözləri», «Aşıq Valeh» və sairə də var idi. F.Köçərli xalq ədəbiyyatına, ədəbiyyatın müəyyən məsələlərinə dair yazdığı məqalə-lərində çoxlu folklor nümunələri verirdi (1, 48). Bu da o zamana görə çox doğru bir hərəkət idi. Çünkü ayrıca çap etməyə imkan olmayan toplanmış xalq ədəbiyyatı nümunələrini ədib bu yolla nəşr edib yaymışdır. F.Köçərli bütün qabaqcıl ziyalıların da diqqətini bu işə, folklorun toplanması işinə cəlb etmək istəyirdi.

1963-cü ildə F.Köçərlinin yaradıcılığının bəzi nümunələri “Seçilmiş əsərləri” adı altında nəşr edilmişdir. Kitaba daxil edilən “Köçərilərin övza və əhvalı” adlı məqalə (1909) bir folklorşunas alimin şifahi xalq ədəbiyyatının bəzi janrları haqqında fikirlərini eks etdirir. Belə ki, araşdırında atalar sözləri, sayaçı sözlər, laylalar, bayatılar kimi folklor nümunələri sadə, müqayisəli, anlaşıqlı tərzdə izah edilir. Məsələn, sayaçı sözlər haqqında danışan müəllif qeyd edir ki, “məşhur sayaçı sözlərində ev heyvanları bir-bir zikr olunur və bu sözlərdə heyvanların cümlə-sindən ziyadə tərif və tövsiyə olunan qoyun və keçidir; o heyvanlardır ki, tərəkəmə xalqının diriliyi və rahatlığı onların varlığına bağlıdır. Xüsusən gözəl və şirin dil ilə qoyunun qisim-qisim si-fətləri tərif olunur” (5, 229). Sayaçı sizlərini laylalarla müqayisəli şəkildə izah edən müəllif ananın şirin dillə balasına layla çalmasını xalqın qoyunu şirin dillə əzizləməsi ilə izah edir və

əlavə edir ki, laylada işlədilən “balam” sözünün yerinə sayaçı sözlərdə qoyun sahibi qoyunu “nənəm” kəlməsi ilə oxşayır:

Nənəm, qoyunun qarası,  
Qırxlığı polad parası,  
Yaz günü dələməsi,  
Payızda görəməsi.  
Qiş günü qovurması.

Nənəm, o saçaq qoyun,  
Bərədən qaçaq qoyun,  
Sənə yaman baxanın  
Gözünə piçaq, qoyun! (5, 230)

Bu maraqlı müqayisədən sonra tədqiqatçı atalar sözlərində qoyunçuluqla bağlı rast gəlinən nümunələrə nəzər salır və onların mənalarını izah edir: “Atalar sözünə gəldikdə, qoyundan hasil olan xeyir və bərəkətə dair çox timsallar var. Necə ki, deyilibdir: “Qoyunun oldu əlli, adın oldu bəlli”. Adı “bəlli” olmaq, yəni el və oba içinde dövlət sarıdan şöhrət tapıb, dillərdə adı söylənmək deməkdir. “Qoyunun oldu yüz, gir içində üz”. Yəni yüz qoyundan o qədər dövlət və bərəkət yetişir ki, onun içinə girib üzmək olar. Qoyunsuz evləri babalarımız qurmuş çaya bənzədib, qoyunlu evləri qurulmuş yaya təşbih ediblər. Sayaçı sözlərinin bir para-sında qoyuna xitabən deyilir: “Yiyən sənin ucundan çıxıbdır köşkə, qoyun”; yainki: “Yiyən sənin ucundan gətirib gəlin, qo-yun”; və yainki: “Yiyən sənin ucundan bağlayıb kəmər, qoyun”. Söz yoxdur ki, köşkə çıxməq, gəlin gətirmək və kəmər bağlamaq dövlət nişanəsidir, varlılıq və bolluq əlamətidir” (5, 230).

Keçmişə nəzər salan müəllif xalqın Novruz bayramından sonra havalar istiləşənə yaxın yaylağa üz tutduğunu, burada olduqları müddətdə və ondan sonra yaratdıqları bayatıları xatır-ladır. Köç vaxtı müəllifin dili ilə çox sadə və səmimi şəkildə

belə təsvir edilir: "Keçmişdə, iyirmi-otuz il bundan müqəddəm tərəkəmə xalqı Novruz bayramından sonra köçmək qeydinə düşüb, köç-döşə lazımlı olan əsbab və alatı düzəldib hazırlamağa məşğul olurdu. Əkin-biçin ilə çəndan əlaqəsi yox idi. Elə ki, günün hərarəti şiddətlənib canlıya və cansızca əsər edirdi:

Sayan yağış yağanda,  
Sarmaşıq ot bitəndə,  
Quzu tələkə tutanda,  
Keçi irtmək atanda –

Köçərilər arandan yaylaqlara tərəf hərəkət edirdilər və orada soyuq düşənə kimi, hətta bəzi yerlərdə qar yağınanan, yəni payızdan da bir ay keçəndə qışlaqlarına qayıdırıldılar. Bu vaxtlarda aranın da havası sınıb, yumşaq və mötədil olurdu. Onun istisi heyvana və insana çəndan əsər etmirdi. O vaxtlarda dağdan gələn adamların rəngi qırmızıdan da ötüb, bənəfş çalırıldı. Qoyunlar o qədər kökəlirdi ki, quyruqlarını çəkib apara bilmirdilər. At və siğır mal dərisinə sıqmırıldı. Bununla belə, el-oba yenə həsrət ilə yaylaqdan ayrıldı və hali-dilini bu bayatı ilə bildirirdi:

Dağlar marala qaldı,  
Otu sarala qaldı,  
Soyuq bulaq, göy yaylaq  
Yenə marala qaldı (5, 235).

Özünün "Azərbaycan ədəbiyyatı" adlı kitabında şifahi xalq ədəbiyyatının müxtəlif janrlarına özünəməxsus və haqlı izahlar verən F.Köçərli bu sahədəki biliyinin dərinliyini nümayiş etdirmiştir. O, yazırı: "...millət həddən ziyadə məsəllər, hikmətamız sözlər, tapmacalar icad edibdir ki, bunların vasitəsilə öz biliyini, təcrübəsini, hikmətini izhar edir və hər bir ittifaqda münasibi-hal söyləməyini, dünyada dolanmasını, insanlar ilə rəfətarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dərin mənalı – müfid-müxtəsər kəlam ilə bəyan qılır. Məsələn, atalar təcrübə

ilə yəqin ediblər ki, kişi hər nə iş tutsa, yaxşı ya yaman, axırda onun nəticəsini görəcəkdir. Ona görə deyiblər: "Hər nə doğrasan aşına, o çıxar qaşığına" və yainki "hər nə əkərsən, onu biçərsən". Hər bir işdə səbr lazımlığını təcrübə edib deyiblər:

Səbr ilə halva bişər, ey qora səndən,  
Bəsləsən, atlas olar tut yarpağından..." (2, 49).

Bunun ardınca müəllif minilliklər keçərək gəlib biza çatmış atalar sözləri və məsəllərdən başqa nümunələr verir və onların ifadə etdiyi mənalara açıqlıq gətirir. Fikrini bu sözlərlə tamamlayır ki, türk dilində neçə min hikmətamız məsəllər var ki, hamısı təcrübə ilə deyilibdir və onları burda yazmaq ilə qurtarmaz.

F.Köçərli tədqiqatda atalar sözləri ilə yanaşı nağıllara da toxunmuş, onların xarakterik xüsusiyyətlərini verməyə çalışmışdır. O yazırı ki, nağıl qəhrəmanları haqq və doğru yolda çalışıb, canları bahasına müxtəlif maneələri atlayaraq, divlərlə, əjdahalarla vuruşur, lakin sonda haqq batılı, doğru yalana qalib gəlir və nağılların çoxu şadlıq ilə qurtarır. Heyvanlar haqqındaki nağıllarda isə onların hər biri insana mənsub olan xasiyyəti göstərir. Məsələn, aslan rəşadət və mərdanlılığı; ayı qanmazlığını; qurd axmaqlığı; tülkü hiyləgərliyi; dovşan qorxaqlığı; maral gözəlliyi və s. ifadə edir (2, 49).

Bütün bu nümunələrdən göründüyü kimi, F.Köçərli xalq yaradıcılığı materiallarını yalnız toplayıb nəşr etməklə işini bitmiş hesab etməmiş, hətta müxtəlif folklor janrları üzərində tədqiqat aparmış, tutarlı fikirlər irəli sürmüştür.

F.Köçərli kitabında Azərbaycanın tanınmış şair və yazıçıları haqqında məlumat verərkən belə orada yeri gəldikcə xalq yaradıcılığı nümunələrindən istifadə etmişdir. Məsələn, Seyid Əzim haqqında söhbət açan müəllif onun oğlu Mircəfərə yazdığı nəsihətdən bəhs edərkən öz fikirlərini folklorlardan nümunə gətirərək izah edir: "Seyid oğluna xıtab etməklə bizim hamımızı mən-

zur qılıbdır. Türk məsəlinin misdaqinca: “Qızım, sənə deyirəm, gəlinim, sən eşit!” (3, 52). Başqa bir yerdə isə Xalxalinin yaradıcılıq yolundan bəhs edən müəllifin nümunə kimi verdiyi “Allah-dan buyruq, ağızma quyruq” ifadəsi ilə rastlaşıraq (3, 390).

Görkəmlı folklorşunasın aşiq sənəti, onun ayrı-ayrı nümayəndələrindən bəhs edən məqalələri də vardır.

F.Köçərlinin folklorşunaslıq fəaliyyəti geniş və əhatəlidir. Başqa sözlə, Firidun bəy Köçərli Azərbaycan folklorşunaslığının inkişafında xüsusi xidmətləri olan ziyalılarımızdır. Onun topladığı, nəşr etdirdiyi, ayrı-ayrı məqalələrdə nümunə kimi, bəzən də elmi cəhətdən izahını verdiyi folklor nümunələri bu işin ardıcıl şəkildə həyata keçirilməsində bir təkan olmuşdur. Firidun bəy Köçərlinin maarif, elm, təhsil, ədəbiyyat sahəsində gördüyü işlər, həqiqətən, təqdirəlayiqdir və onun çoxsahəli fəaliyyətinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti, dili, təhsili-nin inkişafında böyük xidmətləri olmuşdur.

### **İstifadə edilmiş ədəbiyyat:**

1. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1981.
2. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı, 2005.
3. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. İki cilddə. II cild. Bakı, 2005.
4. Firidun bəy Köçərli. Balalara hədiyyə. Bakı, 2012.
5. Firidun bəy Köçərli. Seçilmiş əsərləri. Bakı, 1963.
6. <http://az.wikipedia.org/wiki/Firidun>.

Fidan QASIMOVA

Firidun bəy Köçərlinin folklorşunaslıq görüşləri

### XÜLASƏ

Firidun bəy Köçərli Azərbaycan yazılı və şifahi ədəbiyyatının tədqiqi, tənqidi və toplanmasında xüsusi xidmətlər göstərmişdir. Onun iki cildlik “Azərbaycan ədəbiyyatı”, “Balalara hədiyyə” kitabları, müxtəlif vaxtlarda yazdığı elmi məqalələri ədəbiyyatımız üçün dəyərli töhfələrdir.

Köçərli haqlı olaraq qeyd edir ki, öz millətini, xalqını, dilini sevən hər bir insan folklorunu qorunmalı, onun itib-batmasına razı olmamalıdır. Gələcək nəsillərə bir miras kimi ötürürlən şifahi xalq yaradıcılığı nümunələri balaların düzgün tərbiyəsində, təlimində böyük rol oynayacaqdır.

Folklorun toplanması və nəşri ilə uzun müddət məşğul olmuş alim özünün folklora aid fikir və elmi mülahizələri ilə də diqqəti cəlb etmişdir.

**Açar sözlər:** Firidun bəy Köçərli, yazılı ədəbiyyat, folklor, toplama, nəşr.

Фидан КАСУМОВА

Фольклористические воззрения Фиридуна бека Кочарли

### РЕЗЮМЕ

Фиридун бек Кочарли оказал особую заслугу в исследовании, критике и собирании азербайджанской письменной и устной литературы. Изданые в разные времена Ф.Кочарли двухтомник «Азербайджанская литература», «Подарок детям» и научные статьи являются очень важными источниками азербайджанской литературы.

Кочарли считает, что человек, который любит свой народ, свою нацию, свой язык, должен хранить свой фольклор и не должен позволять его потерять. Образцы устного народного творчества переданные как наследие будущему поколению обладают большой ролью в правильном воспитании и обучении детей.

Ученый, который долго занимался собранием и изданием фольклора, привлек, также внимание своими научными мыслями и соображениями по фольклору.

**Ключевые слова:** Фиридун бек Кочарли, письменная литература, фольклор, собрание, издание.

**Fidan GASIMOVA**

**Firidun bey Kocharli's folklore-studies opinion**

**SUMMARY**

Firidun bey Kocharli had special services in the investigation, criticism and collecting of written and oral literature of Azerbaijan. His books "Azerbaijan literature" in two volumes, "Balalara hediyə" ("Present to children") and the scientific articles written in different times are very important for our literature.

Kocharli notes justly that everyone who loves own national language, nation, language must save his folklore and must not agree with its loss. Folklore examples passed to future generations as the inheritance will be important in upbringing of the young generation.

The scientist being busy with the collecting and publishing folklore for a long time has involved the attention with his thoughts and scientific opinions about folklore.

**Key words:** Firidun bey Kocharli, written literature, folklore, collecting, publishing.